

AzərTürkBank

ATB CARD

Depozit

ATB CARD üzrə
tariflər cədvəli

ATB CARD Depozit kartları üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər	
Kart üzrə xidmət haqqı	Müddətli əmanət yerləşdirən müştəriyə 3 il müddətinə depozit kartı hədiyyə olaraq təqdim olunur
Card to Card xidməti banka məxsus olan Mobil Bank, ATM və Bankın internet sahifəsi vasitəsi ilə	0%
Card to Card xidməti (digər vasitəsi ilə)	0.15% (min. 0.6 AZN/USD/EUR)
Card to Card xidməti (depozit kartlarına vəsait daxil olduqda)	1% (min. 0.8 AZN/USD/EUR)
Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə*	0 AZN
SMS-Xəbərdarlıq xidməti	0 AZN
PIN Change xidməti	0 AZN
Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
Pos Credit, Cash to Card və Cash to Any Card xidmətləri (depozit kartlarına vəsait daxil edildiyi halda)	1% (min. 0.8 AZN/USD/EUR)
Mobil Bank xidməti	0 AZN
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə daxili)	1.5% (min. 1 AZN/USD/EUR)
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə xarici)	1.5% (min. 6 AZN/USD/EUR)
Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
Ödənişlərə əsassız etiraza dair xidmətə görə komisyon haqqı	Məbləğin 0.1% (minimum 10 AZN - maksimum 50 AZN)
Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)**	10 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)**	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)**	60 AZN

* Müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur.

** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

ATB CARD Depozit kartları üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı	ATB CARD Depozit
"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0%
"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	0%
Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	1.5%
Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.5 AZN/USD/EUR)
Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1.5% (min. 6 AZN/USD/EUR)
ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	2,000 AZN

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır.

ATB
CASH
BACK

CashBack	
Yanacaq doldurma məntəqələri	1%
Onlayn	1%
Elektronika	2%
Restoran və kulinariya	2%
Geyim və aksesuar	1.5%
Market	0.5%
Təhsil	3%
Səhiyyə	1%
Digər ödənişlər	1%

Qeydlər:

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir.
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır.
- Xarici valyutalı kartlarla milli valyutada ödənişlər zamanı CashBack hesablanmır.

CashBack proqramına daxil olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash